



ZAUR USTAC

*"Yazarlar" jurnalının baş redaktoru, şair-publisist.*

# NURANƏ RAFAİLQIZI SÖZÜNÜN NURU

(Nuranə Rafail qızı Fazilova (Rəhimova) yaradıcılığı haqqında qeydlərim)

Salam olsun, çox dəyərli oxucum.  
Şükürler olsun Böyük Allaha ki, sizlərlə daha  
bir görüş payı qismətimiz oldu.

Söhbətimizin əsas qayəsi, məqsəd-məramı ədəbiyyat üfiqlərində yenicə parlamağa başlayan, ziya-sından həm danın sökülməsini, həm də qürubun bitməsini gözləyənlərin eyni dərəcədə nur alıb, hə-nirtisinə isinə biləcəkləri ziyadarı sizlərə təqdim etməkdir. Lakin söhbətə başlamazdan əvvəl bir məsələyə toxunmağı özümə borc bildim. Əslində bu yeni məsələ deyil. "Yazarlar və yazılar", "Təra-nə Məmmədin Toru", "Çağdaş örnək yazarlar" və digər yazılarımда, ümumiyyətlə ədəbiyyatdan, müasir yazarlardan söhbət düşən məclislərin çoxunda bu barədə söhbət etməyi daim özümə borc bilmişəm. İndi də əsas məsələyə, yəni Nuranə Ra-failqızının təqdimatına keçməzdən əvvəl bu mə-sələyə qısa münasibət bildirmək istəyirəm.

Hazırda tanıdığımız söz adamlarını iki müxtəlif baxış bucağından qısa dəyərləndirsək, belə bir mənəzərə ilə rastlaşıraq. Müasirimiz olan, artıq kifayət qədər ölkə və hətta onun hüdudlarından kənar-da müəyyən qədər tanınmış yaşlı nəslin nümayəndələri. Müstəqillik dövrümüzün ilk illərindən tanınmağa başlayanlar və artıq tanınmışlar. Hələ sovet dövründən yazmağa başlayanlar və müstəqillik dövründə onlara qoşulmuş gənclər də daxil

olmaqla bir qrup yazarlar da var ki, onların yazdıqlarının keyfiyyətindən asılı olmayaraq tanınmayanlar, və ya olduqca məhdud çərçivədə tanınanlar. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci maraqlı tərəfi məhz bu təbəqələşmənin formallaşmasında mühüm rol oynayır.

Yuxarıda üç qrupda təsnifatlaşdırduğumuz yazarları indi ümumilikdə iki əsas qrupa bölə bilərik. Birinci ədəbiyyatçılar, yazarlar, ən azı mətbuatla az-çox əlaqəsi olan şəxslər arasında, yetkin ədəbi mühitdə formallaşan qələm adamları, ikinci isə ədəbiyyatla heç bir əlaqəsi, heç filoloji təhsili də olmayan, heç bir ədəbi əhatəsi olmayan, olduqca müxtəlif peşə sahiblərindən ibarət yazarlar qrupu. Onların nə, hansı keyfiyyətdə yazmağından asılı olmayıaraq bu iki mühüm amil yazarlarımızın yaradıcılığına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Bu yazının üzdə görünməyib, özülündə dayanan əsas məqsədi məhz bu təsiri azaltmağa xidmət etməkdən ibarətdir. Çünkü, sizlərə təqdim edəcəyim çox istedadlı qələm adamı, söz mucidi, sözlərlə zərgər dəqiqliyi, cərrah həssaslığı ilə davranan Nuranə Rafailqızı da ixtisasca həkim olmasına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb. Onun yaradıcılığına keçməzdən əvvəl istərdim ki, həyat yoluna qısa bir nəzər salaq.

**QISA ARAYIŞ:**

Nuranə Rafail qızı Fazilova (Rəhimova) 1981-ci ildə Göyçay rayonunda dünyaya göz açmışdır. Orta məktəbi burda bitirdikdən sonra, Odlar Yurdu Universitetinin "müalicə işi" fakültəsinə qəbul olmuşdur. 2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.

Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüsü ilə "Milliyət" qəzeti, "Herba-flora", "Yazarlar" jurnallarında işq üzü görmüşdür. 2016-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi "Kiçik yaşlı uşaqlar üçün nəşr, nəzm və dram əsərləri" müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalara paylanmışdır.

2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş "Beynəlxalq Nar Festivalında" nara həsr olunmuş şeir müsabiqəsində "Göyçayın nari" şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021-ci ildə çapa hazırlanmış "Həkimlərin söz dünyası" kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır.

Yenə də 2021-ci ildə "Gəlirk Qarabağ" poeziya antologiyası kitabında 13 şeir və "Kimiłrə qaldı dünya", "Nizami Gəncəvi - 880" antologiyasında 15 şeiri dərc olunmuşdur. "Həyat bizi səsləiyir" antologiyasında yer almışdır. 15 aprel 2021-ci il tarixində Azərbaycan Kütləvi İformasiya Vəstələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən "Qızıl qələm" media mükafatı laureati olmuşdur. Nuranə Rafailqızı eyni zamanda KİV tərəfindən "Fəxri şair" diplomuna layiq görünlüb.

Yuxarıda sadaladığım obyektiv və subyektiv səbəblərdən qaynaqlanaraq yaranan təqəqələşmə və qruplaşmaların aradan qaldırılmasında, bu mümkün olmasa belə ən azından nəticələrin xəfifləşdirilməsinə öz töhfəsini verə biləcək yeganə vasitə təmənənmiş, heç bir əlavə məqsəd güdməyən, ilham mənbəyi, qaynağı söz olan ədəbi tənqid ola bilər...

Keçək əsas məsələyə. Kimdir? Nədən yazır, Nuranə Rafailqızı?



Şair haqqında qısa arayışdan da görürük ki, Cəmiyyətdə formalaşmış, və ya bilərəkdən bu cür təqdim olunan "əlində bir peşəsi olmayan şairlikdən yapışır" fikrinin əksinə olaraq Nuranə xanım ən vacib və belə demək mümkünsə prestijli peşələrdən birinin sahibi - həkimdir. Günümüzün reallıqlarına baxsaq "başını qaşımağa vaxtı yoxdur...", ancaq şeir yazmağa zaman ayıra bilir. Yəni, əslində şeir özünü yazdıraraq, həkimin vaxtını alır. Onu yorğun iş saatlarından sonra gecələri də yatmağa qoymur, qəlbini sızlədir, ruhunu titrədir, misramisra doğulur, böyüyür, qayıdıqqtə tələb edir. Onu incidir, yorur... Səhifə-səhifə, kitab-kitab həkim olmuş adamı sözsöz, misra-misra şair edir. Bu taledən qaçmaq mümkünürmü?! Böyük qətiyyətlə və tam əminliklə bu suala belə cavab verirəm ki, xeyr, bu əsla mümkün deyil. Ruha hopmuş kəlmə-kəlmə şeir, bətnə damla olaraq düşmüş döl, kürəyə damcı-damcı dolmuş su kimidir. O, öz məqamında mütləq zühr etməlidir. Deməli, belə nəticəyə gəlirik ki, şeir yazmağın, şair olmağın bu həkim xanıma gətirdiyi bütün məhdudiyyətlər və məhrumiyyətlər müqabilində bəxş etdiyi yeganə mənfəət könül rahatlığı, ruh sakitliyidir. Sizcə bu əzab-əziyyətə dəyərmi? Əgər bu qədər müxtəlif peşə sahibləri özlərinin, ailələrinin ruzisini qazanaraq, gündəlik keçimlərini sağladıqları sənətləri ilə yanaşı ikinci ağır və məsəliyyətli bir işin altına girib əlavə öhdəliklər götürürlərsə, demələ, burada bir hikmət var.

Nurənə Rafailqızının yazdığılarına qısa bir nəzər yetirək. Məsələn, "Mənəm!" şeiri bax elə başlayır:

**Bir ev var ki, uzaqlarda  
hasarı yox, çəpəri yox.  
Nə gələni, nə gedəni,  
nə qalan bir nəfəri yox.  
Bu günəşdən, bu səmadan,  
bu həyatdan xəbəri yox  
toz basmış, kifə bürünmiş  
Bax,  
həmən o otaq mənəm...**

Bu misraları əbəs yerə seçmədim. Nuranə Rəfailqızının özünü oxucusuna təqdim etdiyi "mən" bu nümunəyə qədər danışdığımız bütün məsələrlə müəyyən dərəcədə bağlıdır. Bu misralarda müəllifin təqdim etdiyi "mən" ilk baxışda bir şəxslə bağlı görünən də, əslində bu belə deyil. Bu "mən" diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba və s. və i.a. uzana-raq, sicilləmə bir siyahı yarada bilər.

Digər bir misala nəzər salaq. "Bir az səssizlik, bir az sənsizlik" adlandırdığı şeirində Nuranə Rəfailqızı yenə yuxarıda toxunduğumuz bütün məsələrdən söhbət açır. Şairin ifadələrində bu qədər dəqiq olması onun dəqiqlik və həssaslıq tələb edən peşəsindən qaynaqlandığını düşünmək olar. Ancaq yenə və yenə arzu, istəkləri nə qədər fərdiləşdirmək istəsək də onlar hamısı ümumidir. Yəni şair Nuranə Rəfailqızının yazdıqlarını yalnız həkim Fazilova (Rəhimova) Nuranə Rəfail qızını narahat edib, onun şəxsinə aid məsələlər kimi xarakterizə etmək böyük yalnızlıq olardı. Aşağıdakı arzu və istəklərin xalqın içərisindən çıxmış, hər gün onlarla ayrı-ayrı şəxslərlə ünsiyətdə olub, istər-istəməz onların da dəndləri ilə yüklenən bir loğmanın, təbibin uca Yaradandan ümumi təvəq-lesi kimi səslənir:

*Bir stəkan çay istəyirəm,  
yanında da limonu.*

*Bir qırıq qənd parçası,  
bir kağız, bir qələm  
cizmaqara edim onu...*

*Vəssalam,  
mənə bu da yetər hələlik!  
Gün batar, ay doğar,  
bir az səssizlik, bir az sənsizlik...*

Əgər şairin "Bircə sən yoxsan dünyamda" adlı şeirinə diqqət yetirsək, "Bir az səssizlik, bir az sənsizlik" adlandırdığı şeirdəki fikirlərin davam etdiyini, sonsuz mənəvi ehtiyacların ödənməsində bütün maddi aləmin gücsüz qaldığını görürük:

*Hər şeyim var...  
Başımı salmağa evim-ocağım,  
Qisılıb yatmağa küncüm-bucağım.*

*Halal zəhmət ilə rahat çörəyim,  
Bir kitab yazacaq odlu ürəyim.  
Bircə sən yoxsan dünyamda,  
Yalnız arzumdasan, yalnız xülyamda...*

*Hər şeyim var...  
Qızılım, mirvarım, incim-sədəfim,  
Əqidəm, imanım, yönüm, hədəfim.  
Başımın üstündə duran Allahım,  
Xoşbəxt gələcəyə gedən sabahım.  
Bircə sən yoxsan dünyamda,  
Elə ona görə də  
heç nə görünmür gözümə,  
Bəzən,  
özüm də yad gəlirəm özümə...  
Bircə sən yoxsan dünyamda,  
Bircə sən yoxsan deyə  
dağlır dünyam da...*

Şair Nuranə Rəfailqızının kim olub, nədən necə yazdığı aşağıdakı nümunələrə nəzər salıqda daha aydın görür. Dünyanı bürüyən pandemiya şəraitində həkimlərin fiziki, zehni və həmçinin də duyğu yükünün nə qədər artdığınıň şahidi oluruq. Bu yerdə qeyd edim ki, Nuranə xanım xəstəliyin aşkarlandığı ilk günlərdən Ağdaş Pandemiya Mərkəzinə ezam olunaraq Covid-19 virusuna yoluxmuş xəstələrə stasionar həkim kimi yorulmadan xidmət edir.

*Kimi cavan, kimi qoca,  
kimi körpə qucağında.  
Bir havanın həsrətində,  
bir nəfəsin sorağında.  
Gecələri sakit-səssiz  
xəstəxana otağında  
Sübhə kimi cirildayan  
bax həmən o,  
yataq mənəm!*

Bəli, məhz vəzifə borcunu yerinə yetirməkdən əlavə, sübhə kimi uyumayan, narahat xəstələrin yerinə özünü qoymaq, əsl vicdanlı həkim, duyarlı şair ürəyinin bariz nümunəsidil!...

Nuranə xanımın yaradıcılığına geniş nəzər salsaq onların arasında zaman-zaman, torpağına, yurduna bağlı vətəndaş:

*Elə ki, mən boy atdım,  
yeridim addım-addım,  
Anam tutub əlimdən,  
bu daşı, bu torpağı,  
bu otu, bu yarpağı,  
yaşadığım küçəni,  
qızındıǵım ocağı  
Göstərib Vətən deyib!*

*Övladına bağlı, qayğıkeş,  
Ana:  
Böyü, boy at, adın-sanın  
qoy yayılsın eldən-elə!  
Sən doğmusan həyatıma,  
dərdim yoxdu günü bu gün  
ölsəm belə, ölsəm belə!*

Bəzən səs-küydən qaçıb tənhalığına siğınan qələm sahibi hərdən həkim, hərdən xəstə olur:

*Ağzımızın ləzzəti yox,  
dadi qaçıb, tamı qaçıb.  
Dünyada adam qalmayıb,  
sonuncu adamı qaçıb!  
Gecələr yuxum da qaçaq,  
yorğan-döşək gəlir cana,  
Elə hey dönüb, dururam  
gözüm dikilir tavana.  
Gündüzlər döyülməz qapım,  
nə qonşum var, nə qonağım.  
Öz evimdə dəfn olmuşam,  
daş məzarım, daş otağım...  
Qurda-quşa ehtiyac yox,  
öz içim özümü yeyir!  
Mən deyirəm, kefim yoxdu!  
Həkimlər, depressiya deyir...*

Atasının itkisi ilə barışmayan övlad:

*Bu ayrılıq uzun oldu, bitmədi...  
Əzrayıla xəbər saldım, yetmədi!  
Nə sən gəldin...  
Nə də qızın getmədi.  
Səndən sonra...*

Dost yolunda can qoyan, etibarlı dost:

*Sədaqət örpəyi, etibar əyni,  
Deyim, pozulmasın dostun eyni.  
Baş qoyub gülməyə yarımın çiyni,  
Ölməyə dostumun qucağı gözəl!*

Dünyadan üz çevirib, Tanrıya üz tutan filosof:

*Əzab çəkir içimdəki dəli ruh,  
Biləmmirəm nə savabdı, nə günah?!  
Aç göylərin qaş-qabağın biryolluq,  
Bulud qoymur səni görüm, ay Allah!*

Hərdən təbiət aşığı:

*Baxıb sərv boyuna, şux duruşuna,  
Lap heyran olmuşam adı daşına.  
Duman dan örپəyin atıb başına.  
Mat qaldım dağların ismətinə mən!.*

Hərdən də uşaq kimi saf, zərif bir qadın:

*Mənə bir az nağıl danış,  
bədheybətin sarayından.  
Bəxtimə yaman az düşüb,  
nənəmin noğul payından.  
Yaxşılıarı xoşbəxt elə,  
pisləri çək sonda dara!  
Mən hələ də, uşaq kimi  
inanıram nağıllara...  
Duyğularım, istəklərim  
darma-duman, qarma-qarış.  
Başımı qoyum dizinə,  
mənə bir az nağıl danış!.. - obrazlarına rast  
gəlmək olar.*

Biz işinin ustası peşəkar həkim, hər kəlməni bir-bir ruhunun süzgəcindən keçirən sevimli şair Nuranə Rafailqızının uzun və şərəfli bir yaradıcılıq yolunun başlangıcında olduğuna, onun bir-birindən dəyərli sənət əsərləri ortaya qoyacağına inanırıq. Yəni onun bütün gələcəyi, həyatı, yaradıcılığı hələ qarşısındır. Şübhəsiz ki, bu belədir.

24.07.2021 - Bakı  
"Kredo" qəzeti, N27(1057) 28.07.2021